

MasterTile® FLX 555

Keramika və kafel üçün sement əsaslı elastik dərz dolğusu

MATERIALIN TƏQDİMƏTİ

MasterTile® FLX 555 sement əsaslı, qranit, mərmar, çini, fayans və keramika üçün istifadə olunan, sudan təsirlənməyən yüksək sabitliyə sahib dərz dolğusudur.

EN 13888 - CG2WA standartına uyğundur.

CG2 = sement əsaslı əlavə xüsusiyyətləri inkişaf etdirilmiş

W = azaldılmış su əmmə xüsusiyyəti

A = yüksək aşınma müqaviməti.


TƏTBİQ SAHƏSİ

- Daxili və xarici sahələrdə, şaquli və üfüqi tətbiqlərdə;
- Mövcud səthlərə, seramika, kafel, mərmar və qranit dərzlərinin doldurulmasında;
- Balkon, terras və sulu həcmərdə;
- Otellərdə, xəstəxanalarda;
- Alış-veriş mərkəzlərində;
- Sənaye sahələrində;
- Nəm yerlərdə.

ÜSTÜNLÜKLƏRİ

- İşləmə müddəti uzun;
- Asan hazırlanır və tətbiq olunur;
- Səthləri çizməz;
- 2-8 mm dərz aralıqları üçün uyğundur;
- Keramika kənarlarına çatlamadan mükəmməl yapışma imkanı;
- Düzgün səth əldə edilir;
- Su əmiciliyi az olduğu üçün, çətin çirkənlir, asan təmizlənir;
- Standart rənglərdədir;
- Donma-çözülmə dövrünə davamlıdır;
- İstilik fərqliliklərindən doğan gərilməyə və titrəşməyə, zərbə və yuyucu vasitələrə dayanıqlıdır.

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Materialın mənşəyi	Tərkibində mineral doldurucular, sintetik əlavələr, polimer tozu və xüsusi sement var	WK
Yükə qarşı davamlılıq	≥15N/ mm ² (28 gün)	
Əyilmə müqaviməti	≥3.5N/ mm ² (28 gün)	
Su absorpsiyası: 30 dəq 240 dəq	≤2 gr ≤5 gr	
Aşınma müqaviməti	≤1000 mm ³	
Tətbiq olunan səthin temperaturu	+5°C + 25°C	
İşləmə temperaturu	-20 °C+80°C	
Qarışdırma müddəti	3-5 dəqiqə	
İstifadə müddəti	2 saat	
Beton səthinin su ilə doyurulması	10-20 dəq	
Üstündə gəziləbilmə müddəti	24 saat	

Nümunənin göstəriciləri +23°C temperatur və 50% nisbi nəmlik üçün, sınaq ilə qəbul olunmuşdur. Yüksək temperaturda bu müddət azalır, aşağı temperaturda isə yüksəlir.

TƏTBİQ PROSEDURU

SƏTHLƏRİN HAZIRLANMASI

Keramika və qranit dərzlərinin doldurulmasından əvvəl, istifadə olunan yapışdırıcının yetərli sərtliyə gəlməsi gözlənilməlidir. Dərz dolğusunun tətbiqindən dərhal əvvəl, səth, keramikaya zərər verməyəcək mexaniki üsullar ilə təmizlənməli və nəm süngər nəmləndirilməlidir.

MasterTile® FLX 555

Keramika və kafel üçün sement əsaslı elastik dərz dolğusu

QARIŞDIRILMASI

Uyğun su miqdarını bir ölçü qabı ilə təmiz bir qaba boşaldılır. Sonra isə **MasterTile® FLX 555** yavaş-yavaş qaba tökərək 400-600 dövr/dəqiqəlik bir qarışdırıcı ilə 3-5 dəqiqə tam şəkildə qarışana qədər qarışdırılır. Tam qarışıq əldə edildikdən sonra 3-5 dəq gözlənilir yenidən 30 saniyə qarışdırılır və istifadəyə verilir.

QARIŞIM NİSBƏTİ

MasterTile® FLX 555	1 kq toz üçün	20 kq-lıq kisə üçün
Qarışdırılan suyun miqdarı	Mak. 0,32 litr	Mak. 6.4 litr
Məhlulun sıxlığı	~ 1,8 kq/litr	

TƏTBİQ QAYDASI

MasterTile® FLX 555, kauçuk mala ilə keramikanın üzərinə yayılır və dərzlər doldurulur. Artıq maddə diaqonal hərəkətlərlə dərzslərdən sıyrılır. (Dərin dərzlərdə əvvəl çökməyə icazə verilməli və sonra bu proses təkrarlanmalıdır.) Barmaq basqısı ilə məhsulun quruması gözlənilir və bütün səth nəmli süngərlə təmizlənir və hidratı tamamlamaq üçün lazım olan can suyu verilir. Keramika səthindəki materialın qalıqları nəm süngərlə təmizlənir və dolqulara son şəklə verilir. Material quruduqdan sonra (ən gec bir sonrakı gün), keramika quru, təmiz üstü ilə təmizlənir.

AŞAĞIDAKILARA DİQQƏT YETİRİLMƏLİ

- **MasterTile® FLX 555** istifadəsi zamanı havanın temperaturu +5°C-dən az və +25°C-dən yuxarı olarsa, uyğun temperatur gözlənilməlidir. Əgər hava yağışlı, küləkli və ya çox isti olarsa tətbiq edilməməlidir.
- Suyu içinə çəkməsi yüksək olan seramiklər tətbiqdən əvvəl suya doyurulmalıdır.

- Qurumağa başlamış **MasterTile® FLX 555** üzərinə su və ya toz əlavə etmək olmaz.

QABLAŞDIRMA

0.9 kg-lıq və 20 kq-lıq gücləndirilmiş polietilen kraft kisələr.

ALƏTLƏRİN TƏMİZLƏNMƏSİ

İstifadədən sonra alətlər su ilə asan təmizlənir. Əgər maddə quruyub kafelin üzərində qalarsa, onda onu **PCI Eloxix®** ilə mexanik olaraq təmizlənir.

SAXLAMA MÜDDƏTİ

Normal saxlama şəraitində, istehsal edildiyi gündən 12 ay təşkil edir. Açılmış qablaşdırmanın qapağı yenidən kəpəklənərsə, onda materialı bütün saxlama müddətində istifadə etmək olar.

SAXLAMA QAYDASI

Ağzı açılmamış orijinal qablaşdırmada quru və üstüörtülü yerlərdə +5°C-dən +25°C-yə qədər temperaturda saxlanılmalıdır. Qısamüddətli saxlanılma zamanı 3 sıradan çox olmayan cərgələrlə yığılmalı və göndərilən zaman da eyni ilə birinci daxil olan məhsul birinci çıxmalıdır prinsipinə əməl edilməlidir. Uzunmüddətli saxlama zamanı cərgələməyə ehtiyac yoxdur.

STANDARD RƏNGLƏR

Ağ	No20
Boz	No21
Qara	No40
Jasmin	No11
Karamel	No3
Bahamabeige	No2

MasterTile® FLX 555

Keramika və kafel üçün sement əsaslı elastik dərz dolğusu

KERAMİKA Ölçüləri	Sement Esaslı Dərz Dolğuları üçün Sərfiyyat Cədvəli (Dərinlik: 8 mm)					
	Dərz Genişlikləri					
	2 mm (gr/m ²)	3 mm (gr/m ²)	4 mm (gr/m ²)	5 mm (gr/m ²)	6 mm (gr/m ²)	8 mm (gr/m ²)
10 x 10	500	700	1000	1250	1500	2000
10 x 20	350	550	750	950	1150	1550
15 x 15	300	450	600	800	950	1250
15 x 20	250	400	550	750	900	1150
20 x 20	250	350	500	700	800	1050
20 x 25	200	350	500	600	750	1000
20 x 30	200	300	450	550	650	900
30 x 30	150	250	350	450	550	700

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.
"Master Builders Solutions Azerbaijan" MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.
Məhsulun harada və hansı şəraitdə istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən
yarana biləcək nəticələrə görə "Master Builders Solutions Azerbaijan" MMC məsuliyyət daşımır.
Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01.11.2020

"Master Builders Solutions Azerbaijan" MMC

Fabrik : AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı-Quba magistralı)
Tel : (+99 418) 653 10 30
Satış ofisi : AZ 1025, Bakı şəhəri, Xocalı pr. 55, Ağa iş mərkəzi, 12-ci mərtəbə
Tel : (+99 412) 585 10 30
Email : caspian@mail.mbcc-group.com

www.master-builders-solutions.com/az-az